

**MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT**

(min AZN)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1	3
<b>Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi</b>	<b>12,613</b>
kreditlər üzrə faizlər, cəmi	8,254
<i>neft sənayesi müəssisələri</i>	-
<i>energetika və təbii ehtiyatlar</i>	-
<i>sənayenin digər sahələri</i>	1,068
<i>ticarət və xidmət sahəsi</i>	3,880
<i>kənd təsərrüfatı</i>	430
<i>ipoteka kreditləri istisna olmaqla, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər</i>	465
<i>daşınmaz əmlakın alınması və tikilməsi üçün fiziki və hüquqi şəxslərə verilmiş ipoteka kreditləri</i>	739
<i>banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər</i>	35
<i>mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verilmiş kreditlər</i>	-
<i>sair kreditlər</i>	1,637
banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	36
digər banklarda depozitlər	393
qiymətli kağızlara investisiyalar	3,877
ticarət üçün qiymətli kağızlar	53
maliyyə lizinqi	-
<b>Faizlər və onlara bağlı xərclər, cəmi</b>	<b>3,418</b>
depozitlər üzrə faizlər, cəmi	2,666
<i>Hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)</i>	55
<i>fiziki şəxslərin tələbli depozitlər</i>	23
<i>hüquqi və fiziki şəxslərin müddətli depozitləri</i>	2,588
AMB-nin kreditləri	2
banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	-
bankların depozitləri	299
banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	330
beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə müəssisələrinin kreditləri	86
mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	-
bank tərəfindən alınmış ipoteka kreditləri	-
bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	-
faizlərlə bağlı digər xərclər	34
<b>Xalis faiz mənfəəti</b>	<b>9,195</b>
<b>Qeyri-faiz gəlirləri, cəmi</b>	<b>2,846</b>

Hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri	540
məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	1,375
digər xidmət növlərindən komisyon gəliri	61
digər qeyri-faiz gəlir növləri	870
<b>5. Qeyri-faiz xərcləri, cəmi</b>	<b>5,031</b>
əmək haqqı və digər kompensasiya növləri, cəmi	1,936
bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	1,523
<i>icarə haqları</i>	536
<i>amortizasiya</i>	491
<i>əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri</i>	117
<i>əsas vəsaitlərlə bağlı sair xərclər</i>	380
əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	1,572
<b>Xalis əməliyyat mənfəəti</b>	<b>7,010</b>
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	632
<b>Vergilər ödənilənədək xalis mənfəət (zərər)</b>	<b>6,377</b>
<b>Mənfəətdən ödənilən vergilər</b>	<b>113</b>
<b><u>Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)</u></b>	<b>6,264</b>
Hesablanmış dividendlər, cəmi	-